



Şahnaz Şahin

26 sentyabr / 2020

RUHUN TƏNTƏNƏSİ - HEYRƏT

Esse

Mən, bitire bilmədiyim işlərimcün
şəhərdəyəm, o iş ki, karantin vaxtının
tətbiqinə qədər yekunlaşdırıa bilmə-
dim. Beləcə də qoyub getdim kəndə..
Əlbəttə, belə bir günde kəndin təbəti,
İlahi el ilə çəkilmiş və baxdıraq doy-
madığın mənzərələri şəherin indiki
miskin haliyla müqayisə olunan deyil-
di.

Kəndimizin arxa tərəfindən dolanıb
keçən Dəli Kürün o dəlliliyi olmasa da
yenə çay çayı! Səhər tezən, ya ax-
şamçağı arın-axayın, eləcə sade ev
gəyimində, ruhun azadlıq təntənəsini
burda bayram eleməyə tam selahətlili-
yəm. Düşüncələrinin başını açıb bu-
raxıram azad sama altındakı gōy çə-
məniyyə, yonca sahələrinə, taxił zəmi-
lərinə...

Hər tərəfdən yamyəşil otla qarışq
sarı çölçiçeklərinin etri tepilir burnuma,
keçir qanıma, bir andaca yayılır
ruhumu..., artıq özüm də bilmədən dö-
nüb oluram Sarıcıçək! Bir an uşaq ol-
madığımı heysflənirəm, ah, bu saat
heç nəyə baxmadan itərdim bu zəmī-
də.. Düşündüklərimi eşidibmiş kimi
mənimlə gələn yeddi yaşı oğlan qaça-
qaça özünü vurur az qala böyüye də
boy verməyən taxilliğə, bələnir sapşar-
rı güllərə, yerdən torpağın, havadan
da güllerin etri qarışır uşaq safığına...
Təbiet də bu saat elə bu oğlan qədər
xoşbəxtdi!

Bu da şəhər, qorucu qaytağıyla, ka-
rantiniylə, tanımadiğin qayğılı-qayğı-
sız insanlarıyla, quru asfaltıyla daya-
nırıb mayus-mayus baxır üzümə... In-
san gec-tez anlayır, başa düşür ki, nə
varsə təbiilikdədir, düzlükdədir, saflıq-
dadır. Təbii ne varsə gözəldir, mahab-
bat də, həqiqət də, ilk, son, bütövlük,
tamlıq.. Bütün yazılarında təbiiqliyi qor-
yub saxlayaraq həm də təbliğ edən
xalq şairimiz Cabir Novruz bu setirleri
belkə də indi mənim əhvalimdə oldu-
ğu zamanda yazıb :

*Neçə cür qalstuk vursaq da bu gün,
Böyük şəhərlərde xumarlansaq da..
Ya hakim, ya şair olsaq da bu gün,
Yüz cür geyinsək də, tumarlansaq da.
On beş mərtəbədə yaşasq belə,
Akademik adı daşsaq belə
O palçıq evlərde oturmalyıq,
O dəcəl çaylıarda cımmalıq biz...
..Nəfəs almalyıq gōy zəmīlərdə,
Gərək dağın, daşın gedək yanına,
Gedək ömrümüzün ilk ünvanına...*

Ayağın altında torpaq varsa güclü-
sən...

Bir vaxt kəndle şəhər arasında fərqli-
lərin aradan götürülməsi mərhəlesi
başlamışdı ölkədə, kəndin şəhəre ya-
xınlaşması, yəni ona bənzəməsi mə-
səlesi sosializmin siyaseti idi. Bu ya-
xınlaşma eslinde daxili, mədəni ya-
xınlaşma, şəhər mədəniyyətinin kən-
də getirilmesi olmalıydı, amma zahiri
oxşarlıq meyi daha güclü oldu. Kəndimiz
mərkəzində klub var idi, anadəngəlmə laıl-kar olan Seyfəli rayon-
dan hind filmləri getirib axşamlar bur-
da göstərirdi.

Tamaşaçılar da yalnız kişiler olur-
du, uzaqbaşı yaxılıqlıda yaşayan qa-

dınlar gedib pəncəredən xəlvəti baxa
bilirdilər. Amma indi şəhərdən kəndə
dövlət tərəfindən mədəniyyət nüma-
yəndələrinin qosrotol sefərləri teşkil
olunur, konsertlər verilir, kənd camaat-
tı, hətta qadınlar belə böyük sevincə
bu tamaşa və konsertlərə baxmağa
gelirdilər.

Onda kənd yolları yayda torpaq,
qışda palçıq olardı, qar, yağış yağın-
da adamlar uzunboğaz rezin çekme-
lərsiz çöle çıxıa bilmirdi. Ele o vaxtlar
yollarla asfalt döşənəsi, kənd içi yolu-
lara da çinqıl döşənəsi baş tutdu. Bu
elbette yaxşıdır, axı mədəniyyət yolu-
dan başlayır.

Daha sonra tikilən evlər öz formasi-
ni, quruluşunu dəyişdi, daha müasir,
daha yaraşlı, daha rahat şəraitli olan
evlər tikməyə başladılar. Amma sonra
kənd adamları bir az da müasirleşmək
istədilər və bu kampaniya halına, küt-
lə psixologiyasına əvərildi! Adamlar
yaşadıqları həyatın yamyəşil çəmənlili-
yini məhv edərək yerinə beton tökdü-
lər.

Bir az maddi imkanı artıq olanlar
ise bunun üstündən cürbəcür daşlar
döşədilər.. Kenddə demək olar ki, ən
kasib adam da qarından, əynindən
kasib verdi quma, sementə, qarışdır-
dıb töküdü həyətinə. Mən, diri-dirisi bas-
dırılan o yaşıl otların insan kimi ağıla-
dığını gördüm, yalvarışlarını eşitdim
onda, sonralar hər yaz geləndə beton
altından zümlə bir yol tapıb ara-sıra
günəşə çıxan bu zərif və güclü canlıya
acıdım... Bax onda men imtiyə etdim
belə şəhərleşməkdən, mədənileşmək-
dən, ayağımı torpağa qoymağı, şəhli
çəmən üzərində yerməyi üstün tut-
dum.

Heç demə bu da səbəbsiz deyilmiş,
daxili orqanların hər birinin mərkəzi
ayaların altında yerləşir axı! Və yayda
ayaqyalın yumşaq torpaq, gōy çəmən
üzərində gəzmək sağlamlıq üçün ol-
duqca faydalıdır...

Təbiet heç nəyi unutmur, uşaq ki-
midir, saf və təmizdir, yaddaşı da elə
uşaq yaddaşı kimi möhkəm. Burdakı
gözəllik anı və elçatmadır, təbietə sa-
hiblənmək arzusu ise absurddur. Onu
sadəcə oduğu kimi sevmək, qəbul et-
mek və ona minnetdar olmaq lazımdır.
Zaman keçir, bir çox dəyərlər dəyişir,
amma dəyərli fikirlər, ağılı sözər za-
mansızdır, elə R. Taqorun söylədiyi fi-
kirler kimi:

"Ey xırdaca ot yarpağı, sənin ad-
dılارın çok kiçikdir, amma bu addim-
larañ sən yer üzünü bürüyürsən." İn-
sanın en çox ehtiyacı olduğu söz və
hiss HEYRƏT dir, sevgi də, eşq də
heyretdən doğur, heyret edə bilmir-
sənse səadətini tapa və xoşbəxt də
ola bilməyəcəksən...

*P.S. O sarı çiçəkləri torpağa heç
kim akmayıb, amma bütün təzə əkin
sahələrində toxumu illərlə diri qalır.
Əkinlə birgə cürcərib çıxır, sürətlə
böyüyür və çiçəkləyir... Hərdən o ci-
çəklərə də yazığım galır, insafsız
adamların onu da məhv etməyin
yollarını tapacaqlarından qorxu-
ram...*